

## ZƏRGƏRLİK DAŞLARI HAQQINDA ƏFSANƏLƏR VƏ RƏVAYƏTLƏR

N.N.HƏSƏNOV, A.C.RZAYEV

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

*İnsan təbiəti etibarilə gözəllik yaradıcısı olduğu üçün insanların bədii estetik zövqlərinin formalaşmasında zərgərlilik mallarının çox böyük əhəmiyyəti vardır. Məlum olduğu kimi zərgərlilik malları dekorativ-tətbiqi incəsənətin əsas növlərindən birisi olmaqla bu malların ilkin nümunələrinin hazırlanması Şərqi ölkələrində çox qədimlərdən məlum olmuşdur. Buna görə də digər bədii yaradılıqlıdan fərqli olaraq zərgərlilik incəsənəti insanların estetik zövqlərinin ödənilməsində xüsusi əhəmiyyətə malikdir. Zərgərlilik incəsənəti çox zərif işlərin, zəhmətin nəticəsi olmaqla müxtalif qiymətlil metallardan, daş növlərindən və digər materiallardan istifadə olunmaqla hazırlanır. Bu məqsədlə istifadə olunan qiymətlili daşları haqqında müxtalif əfsanələr və rəvayətlər vardır ki, hazırkı işin də məqsədi bu məsələlərin şərhinə həsr olunmuşdur.*

*Açar sözlər: zərgərlilik məmulatları, dekorativ, tətbiqi incəsənət, qiymətlili daşlar.*

Zərgərlilik məmulatları yüksək bədii təyinathlı məmulatlar sırasına daxil olmaqla çox qədimlərdən insanlara məlum olmuşdur. Bunların istehsalı üçün qiymətlili metallardan, qiymətlili və yarım qiymətlili daşlardan, digər növ materiallardan istehsal edilir. Məlumatlardan göründüyü kimi ilkin bəzəndirmənin təbiəti çox qədimlərə gedib çıxır. İnsan ilk dövrlərdə özünü dəri vasitəsilə, pələngin dışları və dırnaqları, bizon adlı heyvanın biynuzları ilə bəzəndirməklə guya o daha güclü və cəld olması ilə digərlərindən fərqlənirlər. Daha sonralar “bu qacaqlıq, cəldlik və güc şirmsası” ondan istifadə edən şəxsin bəzəyinə çevrildi. Sonralar insanlar daşdan və metaldan hazırladıqları əşyalar bəzəi hallarda tilsimə çevrildi.

Qədim zamanlarda adsız ustalar tərəfindən yaradılan zərgərlilik məmulatları özlerinin bədii və tarixi əhəmiyyətinə görə uzun bir dövrün xəzinəsinə çevrilmiş oldu.

Bəzəi mənbələrə görə qiymətlili daşlar və metallar haqqında yazılı məməniyatlar eramızdan 8-10 min illər əvvəl daşları üstündə rast gəlinən yazınlarda, son 2-5 min ildə isə digər yazı formalarında verilmişdir. Yer qabığı müxtəlif adlarla əlvən görünüşlü daş növləri ilə doludur və xüsusilə qədim şərqi ölkələrin zərgərlilik ustaları bu daşların emalı texnologiyasına öyrənmiş və onlardan bəzək əşyaları hazırlamışlar.

Təbiətdə rast gələn daşların gözəl rəngləri, quruluşu insanları get-geda vəlehd etməklə özlərinə cəlb etmişlər. İnsan həmişə gözəlliyyə can atdıqca bu minerallardan naxışlı, bəzəkli muncuqlar hazırlayaraq özlerinin mədəni tələbatlarını formalaşdırmağa çalışmışlar. Eramızdan əvvəl IV əsrə Misirdə zümrüd, ametist, kvars, qranat, malaxit və azuritdən qiymətlili zərgərlilik məmulatları hazırlanmışdır. XV əsrədə Romada, Yunanistanda, Fransada və s. ölkələrdə kil-

sələri, abidələri, sarayıları rəngli daşlarla bəzəmişlər. Hətta bəzi növ zərgərlilik daşlarının müalicəvi əhəmiyyətinin olması da get-gedə elmə bəlli olmuşdur.

Daşlar barədə çoxlu sayıda əfsanələr olmuş və bu əfsanələr nəsildən-nəslə keçmiş və bu əfsanələr müxtəlif növlərdə tilsim, caddugarlıq və dini məqsədlər üçün istifadə olunmuşdur. Bunun başlıca səbəblərindən birisi müxtəlif xəstəliklərə qarşı müalicənin olmaması və digər tərəfdən isə təbiət hadisələrinin izah oluna bilməsi ilə xarakterizə olunur. İnsanlar bu məqsədlə bəzəi növ daşlardan “imdad” dilmək məqsədi üçün ona sitayış etmiş və xalq arasında onları müqəddəs saymışlar. Digər tərəfdən mineralların quruluşu, həddən çox gözəlliyyi, quruluş xüsusiyyətləri, qəribəliyi xakq dastanlarında, əsərlərdə də öz əksini tapa bilmİŞdir.

İnsanlar yay vaxtı yaylaqlara köçərkən dağlarda müxtəlif növ ranglı daşlara rast gələrkən müxtəlif əfsanələr yaratmışlar. O cümlədən Azərbaycan xalq dastanlarının birində göstərilir ki, keçmiş zamanlarda göbələk adlanan yaqut daşı qaranlıq gecələrdə yanar çıraq kimi işq saçarmış. Əfsanələrin birində Hadi xəlifəlik taxtına əyləşdikdən sonra qardaşında olan yaqut daşının ona verilməsini tələb etmiş, lakin bu təklifdən qardaşı imtina edərək daşı çaya atmışdır. Sonralar xəlifə Rəşid daşın çayın hansı yerində olduğunu öyrənərək onu üzgүcü vəsítəsilə sudan çıxardılmışdır. Hind alımlarının yaqut daşı barədə digər bir əfsanə söyləmişlər ki, hər kəs yaqut daşını ağızında saxlayarsa, ürəyini qüvvətləndirir, taun xəstəliyinə düşür olmaz, qəm-qüssədən uzaqlaşar, gözü işqıldırılar, susuzluqdan əziyyət çəkməz və s. Hətta belə bir rəvayət olmuşdur ki, kim yanında yaqut daşı gəzdirmiş olarsa, o yatan zaman pis yuxu görmez.

Əfsanələrin birində deyilir ki, firuzə gözü qamaşdırır, göz xəstəliklərinin bəzilərinin firuzə

vasıtəsilə müalicəsi mümkündür. Vaxtilə şahlar firuzəni çox sevmişlər və şahların ənənələrinə görə ən yaxın adamlarına cəvahırı bayram şənliliklərində hədiyyə kimi təqdim etmişlər ki, bu da qızıl qiymətinə bərabər saymışlar.

Türk xalqlarının dastanlarında, hekayələrdə, mahnılarda, poemalarda, pomanlarda, şerlərdə qiymətli daşların əksi əfsanə kimi vermişdir.

Görkəmli rus şairi A.M.Qorki öz əsərlərinin birində yazır ki, Teymirləngin mavi rəngli ipəkdən hazırlanmış köynəyində 5000 ədəd iri formali mirvari yerləşdirilmişdir. Onun ağ rəngli papağının uclarında səylondan götərilmiş daşlarla bəzəndirilmiş yaqt daşlarından ibarət olmuşdur.

Hind kitablarının birində Kusavanti adlı şəhərin tikilmiş 7 divarı qiymətli daşlar vasıtəsilə, eyni zamanda şəhərin divarlarındakı 4 ədəd darvazaları isə nefirit daşları vasıtəsilə neçəsinin gövdəsi aqiq və bermen adlı daşlar vasıtəsilə bəzədilmiş, yarpaqları və meyvaları isə qızıl, zümrüd və mərcandan düzəldilmişdir.

Hind əfsanələrinin birində dini axırətlik dünyasının xösbəxt həyat təsviri verilmişdir. Məsələn, Robindranat Taqorun hind təbiətinin təsviri haqqındaki xatirələrində zümrüd, qırmızı və göy rəngli yaqt daşlarına həsr edilmiş təsvirlər insanları valeh etmişdir.

Ərəb xalqlarında qiymətli və yarımqiymətli daşlar haqqında çoxlu sayıda əfsanələri vardır. Ərəb xalqının görkəmli nağılcısı Şəhrizad XIII-XV əsrlərə aid Ərəb, İran və Hindistan xalq dastanlarının əksriyyətini birləşdirərək qiymətli daşları bədii və canlı şəkildə təsvirini vermişdir. Digər bir əfsanədə, məsələn “Ələddinin sehirli çırığı” nağılında özü rəngli daşların insanlara fəallıq, cəsarət və xösbəxtlik göstirməsi göstərilmişdir. Belə təsvir olunur ki, guya yer altında meyvə bağları vardır və bunlar ağ rəngli mirvaridən, açıq qırmızı və göy rəngli yaqtдан, yaşıl rəngli zümrüd daşından, mavi firuzədən, bənövşəyi ametistdən yaradılmışdır.

Almazın tapılmasında da müxtəlif əfsanələr mövcuddur. Bir ərəb əsilli yazılısının əsərlərinin birində görkəmli filosof Aristotelin vaxtilə qiymətli daşlar barədə müəyyən fikirlər söyləmiş və bu bir əfsanəyə çevrilmişdir. Onun dediyinə görə guya almaz Hindistanda və Seylonda çox dərin vadilərdə və dərələrdə olmuş, həmin yerlərdə çoxlu sayıda zəhərli ilanlar məskəni imiş. Ona görə insanlar aradan bu qiymətli daşları çıxara bilməmişlər. Makedoniyalı İskəndər Hindistana yürüşü zamanı onun ağıllı və müdrük uzaqqörənliyi vasitasılı göstəriş vermişdir ki, hümən yerlərə çoxlu sayıda çiy ət töksünər. Yırtıcı quşlar tökülmüş ətin dalınca dərələrə cumarəq ət yapışan almazları yuxarı qaldırdıqdan sonra ovçular quşları ovlamaqla almaz daşlarını ətin üzərindən götürməyə nail olmuşlar.

Lakin müasir elmi araşdırma səbüt edir ki, almaz daşı yağı səthə yapışır.

Daha bir əfsanə də vardır ki, qartallar almaz daşlarını qida mənbəyi hesab edərək yerden tapıp yuvalarına qaldırmışlar, quşları ovlandıqdan sonra almaz kristallarını quşların mədəsindən çıxarmışlar.

Qədim yunan tarixçisi Heradot (e.ə. 484-425-ci illər) Yunan-İran mühəribəsindən yazarkən əsərlərinin birində Şərqi ölkələrində mövcud olan qiymətli və yarımqiymətli daşlar barəsində maraqlı məlumatlar vermişdir. Büyüyük Pliniy (I əsr) aslanın gözlerini zümrüdə bənzətməsi əfsanəyə çevrilmişdir. Onun söylədiklərinə görə almadaxalq təbabəti ilə siz surətdə əlaqədardır. Almadaxalq təsirini koskin surətdə zəiflədir, boş dedi-qoduları, yalanları dağıdır və insanları həqiqətə uyğun gəlməyən qorxudan xilas edir.

Hətta belə bir əfsanə də vardır ki, kim özü ilə almaz daşı gəzdirərsə o, qorxulu yuxu görməz, rahat yatar, eyni zamanda zəhərli ilanlar insana yaxın gəlməz. Guya özündə almadaxalq gəzdirən əsgər silahını sol tərəfində saxlasa bütün belalardan qoruna bilər.

Kəhrəbanın yaranması haqqında da belə bir əfsanə vardır ki, guya Günaş allahının oğlu Fastın göylərdə səyahət məqsədilə atasından çətinliklə arabasını alır, lakin onu sürə bilmədiyindən az qalır ki, yeri dağıtsın. Bu məqamda Zevs almanın onun arabasını çaya yixır. Onun bacıları qardaşının ölümündən nələ çəkib ağlayırlar. Allahın əmrinə görə özləri palma ağaclarına, göz yaşları isə kəhrabaya çevrilir.

Qiymətli daşlardan sayılan pamir daşını bütün daşların şahı sayın yunanlar bu daşın qüdrətli, gücü çatmayan, ən sərt daş olduğu barədə əfsanələr uydurmuşlar. Yunanların dediyinə görə yer qabığında bərkiyən bu daş hətta güclü alovda parçalanır.

Kahinlərin uydurduğu bir əfsanədə deyilir ki, solğun Ay daşını dilin altında qoymaqla insanların gələcəyindən xəbər vermək mümkündür. Kahinlərin bu uydurmasına görə ay təzələnərkən (doğan zaman) gün ərzində soyuyur və daha çox şəfəqlənir. Başqa bir əfsanəyə görə təmiz və zərif yaşıl rəngli zümrüdə səhərlər baxan zaman insanın həmin günü işi xeyli yüngüllşir.

Başqa bir rəvayətə görə bir hökmərin öz sevgilisinə bağlılığı Liviya ametistlərinin rəngi yaz başı yenicə açılan bənövşəyə oxşayır, gözəl xüsusiyyətlərə malik olmaqla güclü küləyin təsirinə tab gətirə bilir. Bu daş növü guya insanın hirsini və açığını soyudur, ədəvəti zəiflədir, vəhşi heyvanları ovlayan zaman ovçulara yardımçı olur, sahibinin sağlamlığını, ağlığını, var dövlətini mühafizə edə bilir.

Hətta çox maraqlıdır ki, şairlər, yazıçılar öz şerlərində, şərqişlərində, rübaişlərində və s. gözəlliyi, şan-şöhrəti, varidati, cah-cələli qiymətli və yarımqiymətli rəngli daşlar vasıtəsilə müqayisə və tərənnüm etmişlər.

**Nəticə.** Beləliklə, hər xalqın özünəməxsus poeziyasında qıymətli və yarımqıymətli rəngli daşlar bədii cəhətdən təsvir olunmuşdur. Qədimlərdə insanlar demişlər ki, əgər kəhrəba yerə düşə özü ilə

çox kiçik saman çöpünü özü ilə birlikdə qaldırır. Bunu müasir elm də sübut etmişdir ki, kəhrabani yun parçasına sürdükdə elektrikləşir və cazibə qüvvəsinə malikdir.

## ƏDƏBİYYAT

- 1.Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N., Abdullayeva S.İ. və başqları. Zərgərlik məmulatlarının ekspertizası. Bakı, 2010-cı il.
- 2.Марченков В.И. Ювелирное дело. М; 1992.3.Шуман В. Мир камня. М; 1986.
- 4.Бекташ С., Меммәдзадә Р. Сирли даş (алмаз). В; 1979.
- 5.Логинов В.Д. Ювелирные товары и часы. М; 1989.
- 6.Смит Г. Драгоценные камни. М; 1995.
- 7.Корнилов Н., Солодова Ю.П. Ювелирные камни. М; 1983, 1987, 1995.
8. Бернард Ф. Секреты знаков солнца. М; 1997.

### Мифы и легенды о ювелирных камнях

Н.Н.Гасанов, А.С.Рзаев

Происхождение и первоначальная природе украшений уходит своими корнями в далеко прошлое. Украшавшая себя шкурой, зубами и когти тигра, рогами бизона, дикарь как бы подчёркивают от обладает большой силой и ловкостью. Позднее эта «вывески храбрости, ловкости и силы» хозяина превратилась в укroщения, а когда человек научился, изготавливать изделия из камня укroщения нередко являлись амулетом, талисманом. Все эти вышесказанные постепенно превратились на легенды.

**Ключевые слова:** ювелирный изделия, прикладного-декоративны искусство, драгоценные камни.

### Myths and legends about jewelry stones

N.N.Hasanov, A.S.Rzayev

The origin and origin of the ornaments goes back to the distant past. Ancient people adorned themselves with tan, teeth, tiger horns and bison horns to demonstrate their agility and strength. Over the years, these have been used as decorative items and amulets. And the foregoing has become a myth and legend.

**Keywords:** jewelry, products, applied and decorative arts, precious stones.

E-mail: djafarova79@mail.ru

